



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Milli kinomuz deyiləndə, "Beyin oğurlanması" filminde sovxoza müdiri Hudayət mülliimin (görkəmli aktyoru - Səməndər Rzayevin canlandırdığı obraz) məşhur çıxışı yada düşür: "aya, ay camaat, bu kino ki var, çox qəlizdi! Həm qəlizdi, ham da vacib!". Beli, kino vacib məsələdi. Həm da qəliz. 2 avqust - Milli Kino Gündəne nə vaxtsa milli mədəniyyət, incəsanat xadimlərimizin bu qızıl məsələnin öhdəsindən çox-çox məharətlə gəldiklərini xatırlamaq və təsdiqləmək necə da xoşdur, qürurvericidir.

Həqiqətən de Azərbaycanımızın, həm də filmlərə senarı yaranın yazıçılara, yaxud yazdırıqları möhtəşəm eserlərin motivləri esasında semarıldırıldıkları elə filmlər görə, o filmlərin ərsəye gelməsinə ömrünə-gününə fədā etmiş rejissorlarımıza, operatorlara, rəssamlara, bəstekarlara, redaktorlara, ərmistalarından tutmuş işçilərlə, dekorçulara, geyim üzrə rəssamlara, unikal aktyor və aktrisalara, montaj və sair... qədər nə-həng kollektivlərin bütün üzvlərinə darin təşəkkür etmek mənəvi borcumuzdur. Milli Kinomuzun ərsəye gelməsindən ötən 124 ilin, mübahisəli hesab edilən son 24, hetta "durğunluq" şayilan 30 ilini də çıxsaq, yerde qalan filmlərimiz axıretdək ruhumuzu oxşamağa yetəcək səviyyədədir. Kino Günü ilə bağlı bir nəçə gün silsilə medəni tədbirlər keçiriləcək. Amma önce Azərbaycan kinosunun keçidiyi şərəfli yola nəzər salmalyıq. Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Və Azərbaycan kinosu 124 yaşı həmşəcavan "qocadır". Fransada keçirilmiş ilk kinoseansından iki il sonra - 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fo-

toqraf Aleksandr Mişon özünün lente aldığı "Bibiheybətə neft fontani yanlığını", "Əlahəzər Buxara emirinin yolasalma mərasimi", "Qafqaz rəqs" xronikə seddi və "İlişdin" adlı bedii süjetlərinin nümayis etdirilmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur. Öten əsrin evvellerində "Pate", "Piron", "Filma" kimisi xarici kino şirkətləri Bakida filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-ci ilde yazılıçi İbrahim bay Musabəyovun eyniadlı povesti əsərində "Neft və milyonlar səltənetində", 1917-ci ilde ise Üzeyir Hacıbeylinin eyniadlı operettası əsərində "Arşın mal alan" qismetrajlı bedii filmləri çəkilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox medeni-siyasi islahatlar keçirib. Xarici alemə diplomatik, mədəni-iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya getirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematografiya həvə-

tivalların mükafatlarına layiq görürlüb. Ümummilli Lider Heydər Əliyevin medeniyyət və inqasətən xadimlərinə, kino sahəsində çalışışlara göstərdiyi diqqət və qayğı hazırlı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Prezident İlham Əliyevin "Azərbaycanda kino senətinin inkışaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-tekniki bazasının möhkəmləndirilməsine yeni tekan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkışafına də Dövlət Programı"nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görürlüb. Bu il 124-cü idd-nümunəy qeyd etdiyimiz Azə-



"Kinomuz bizdən uzaqdadır"

Mövlud Süleymanlı: "Ümid edirəm ki, yaxın zamanda biz kinoda xalqın simasını görəcəyik"

karlarının sayı artmağa başlayıb. 1918-ci ilde onlar "Kinematografiya və teatr qulquşları şurası"nda birləşiblər. Azərbaycanda sovet hakimiyəti qurulduğundan sonra 1923-cü ilde Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilen ilk film xalq əfsənasının motivləri əsasında yaradılmış "Qız qələsi" bedii filmi olub. 1923-1926-ci illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabriki ilə birləşdirilərək "Azdövlətkino", "Azərkino", "Azərfilm", "Azdövlətkinosənəye", "Bakı kinostudiyası", "Azərbaycanfilm" adlandırılub. 1960-ci ildən Cəfar Cabbarlının adını daşıyır. "Azərbaycanfilm"de indiyədək ikil minden çox müxtəlif növ və janrıda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən "Arşın mal alan", "Şərkiy cörək", "Ad gönü", "Sevin buxtası", "İştintaq", "Yaramaz" və başçıları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən "Öyeg ana", "Uzaq sahillerde", "Arşın mal alan", "Bizim Cəbiş mülliim", "Axırıcı aşırım", "Nəsimi", "Özgə vaxt", "Sarı gelin", "Ovsunçu", "Buta", "Çölçü", "Nabat", "Axınlı aşağı" və digərləri beynəlxalq və digər kinofes-

baycan kino sənəti ötən müddədə eləmetdər hadisələrə zəngin özünəməxsus inkışaf yolu keçərək, xalqımızın mədəni-mənəvi heyatında mühüm rol oynayıb. Kino sahəsinin inkışafı məqsədilə dövlət bütçəsində ayrılmış vəsatit hesabına "Azərbaycanfilm" və digər dövlət studiyalarında, elecə də müstəqil kino müəssisələrinde milli maraq və mənəvə baxımından xüsusi əhəmiyyət kəsb edən mənzüllərdə 250-dən çox bedii, sənədli və cizgi filmlər çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 60-a yaxın ölçüdə keçirilən 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb. Diqqətə çatdırıq ki, hər il 2 avqust - Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı keçirilir. Bu il də eləmetdər gün münəsibətli olkemizdə silsilə tədbirlər təşkil olunur. Milli Kino Günü münəsibətli Heydər Əliyev Mərkəzinin həyətində 5 yeni film nümayiş olunacaq. Bunkardan üçü "Böyük qayıdış" senarı müsabiqəsi çərçivəsində çəkiliq qismətراجlı filmdir. Bunu jurnalistlərə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib. Nazir müavini deyib: "Biz istəyirik ki, kinomuz Azə-

baycan əcmiyyətinin inkışafında özünü sefərber etsin. Kinomuzun inkışafı Mədəniyyət Nazirliyinin prioritətlərindən biridir. Gelen il Azərbaycan kinosunun 125 illiyi, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi tamam olacaq. Buna bağlı ciddi işlər, planlar nəzərdə tutulub". Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının emekdaşları da Milli Kino Günü münasibətə "Azərbaycan kinosu xalqın milli sərvətidir" adlı bibliqrafik icmal, "Azərbaycan kinosu" adlı anənəvi kitab sergisi və videoçarx hazırlanıb. Vİdeomaterialda bu sahədə Ümummillil Lider Heydər Əliyevin və Prezident İlham Əliyev tərəfindən Azərbaycan kinosunun inkışafı sahəsində imzalanan Sərəncam və Dövlət Programı da öz ekşini təpib. Təqdim edilən materiallarda müxtəlif illərdə yerlər və beynəlxalq kino festivallarında iştirak etmiş Azərbaycan filmləri haqqında məlumat təqdim edilir. Kitabxana emekdaşları tərəfindən hazırlanmış bibliqrafik icmalda Azərbaycan kino təxərrixindən, onun inkışaf mərhələlərindən, öz adları Azərbaycanın kinematografiya tarixinə qızıl herflərlə yazılmış xalqın buna haqqı var. Ümid edirəm ki, yaxın zamanda biz kinoda xalqın simasını görəcəyik.

verilir.

Xalq yazıçısı, dramaturq və senarist Mövlud Süleymanlı "Şərq"ə açıqlamasında Milli Kino Gününlənəsl bayram olduğunu bildirib:

- Men kinonun içinde olmuş adamam. Həmişə de kinomuzu görmək üçün "boylanmışam". Amma görmüşəm ki, kinomuz bizdən uzaqdadır. Özümüzdən uzaqqdı. Əlimizin yelmediyi yerdədi. Əlimizi ona tərəf uzadıraq, amma çatmır. Biz hardayıq, kinomuz hardadı, bilmirik. Bu, sovet vaxtından pozulmuş məsəfədir. Elə bilmisik, ona yaxınıq, elimiz çatır. Amma əslinə, elə olmayıb. Bu gün xalqımızın yənə de sevə-sevə baxdığı milli kinolarımız böyük kişilərin hesabına başa gelib. Nə qədər bizdən uzaq olsalar da, yənə de bir yaxınlıq hiss edilib, o yaxınlıq həmin böyük kişilər, dahiilə minbir əzab-eziyyət hesabına qorumağa çalışıblar. Kinomuzun üzü, xalqımızın üzüdür. Kinomuz bu üzü olduğu kimi əks etdirilməlidir. 44 gündə qəlebə qazanmış xalqın buna haqqı var. Ümid edirəm ki, yaxın zamanda biz kinoda xalqın simasını görəcəyik.

Məlahət Rzayeva